

## AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZIRLIYI

Azərbaycan Respublikasının  
Təhsil Nazirliyinin 220 nömrəli  
13.05.2020 tarihli emri ilə  
tesdiq edilmişdir

*Əlyazma*  
**ƏSLİ İLƏ  
DÜZDÜR**



### BAKALAVRIAT SƏVİYYƏSİNİN (ƏSAS (BAZA) ALİ TİBB TƏHSİLİNİN) İXTİSAS ÜZRƏ

#### TƏHSİL PROGRAMI

İxtisasın (programın) şifri və adı: 050611- Geologiya və geofizika mühəndisliyi

BAKİ – 2020

**BAKALAVRIAT SƏVIYYƏSİNİN 050611- "GEOLOGİYA VƏ GEOFİZİKA  
MÜHƏNDİSLİYİ" İXTİSAS ÜZRƏ TƏHSİL PROGRAMI**

**1. Ümumi müddəalar**

- 1.1. Bakalavriat səviyyəsinin 050611 - Geologiya və geofizika mühəndisliyi ixtisası Üzrə Təhsil Programı (bundan sonra ixtisas üzrə Təhsil Programı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (programlarının) Təsnifikasi"na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Programının məqsədləri aşağıdakılardır:
  - Ixtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənəşdirir;
  - Tələbələri və işəgötürənləri məzunların eldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlaşdırmaq;
  - Təhsil Programı üzrə kadr hazırlığının bu programla uyğunluğunun qiymətləndirilməsi zamanı prosesə cəlb olunan ekspertleri məlumatlaşdırmaq.
- 1.3. Təhsil Programı tabeliyindən, mülkiyyət növündən və təşkilatlı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fealiyyət göstərən və həmin ixtisas üzrə bakalavr (əsas (baza) tibb) hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50 %-dən çox olmamalıdır. Ixtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

**2. Məzunun kompetensiyaları**

- 2.1. Təhsil Programının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiylənənləridir:
  - Ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
  - Ixtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
  - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
  - Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
  - İş yerində informasiya texnologiyalarından istifadə etmek qabiliyyətinə;
  - Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
  - Yeni şəraite uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
  - Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmə və seçə bilmək qabiliyyətinə;
  - Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümmükləşdirmək və tətbiq etmək bacarıqlarına;
  - Peşəkar fealiyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;

- Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmcinin keyfiyyətə üstünlük vermek bacarığına;
  - Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına;
  - Gələcək peşə fəaliyyətlərinə dair normativ və hüquqi sənədlərin tərtibinə və onlardan istifadə etməyə, pozulmuş hüquqların bərpa yollarına;
  - Sağlam həyat tərzini qoruyub saxlamağa;
  - Mədəniyyətlərarası dialoqa hazır olmağa;
  - Tənqid və özünütənqid vərdişlərinə yiyələnməyə;
  - Yeni ideyalar irəli sürmək və əsaslandırmamağa;
  - Problemli şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmə bacarığına malik olmağa.
- 2.2. Tehsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalara yiyələnməlidir:
- Mineralogiya və minerallar haqqında anlayışı olmalıdır. Mineralların təsnifatını, mineral kristallarının forması və zahiri görünüşünü, mineralların kimyəvi tərkibini, izomorfizm və polimorfizmi, mineralların optiki, fiziki və mexaniki xüsusiyyətlərini bilməlidir.
  - Maqmatik sūxurların təsnifatını bilməli, ultraəsasi, əsasi, orta və turş sūxurların kimyəvi və mineral tərkiblərini, əmələ gəlmə şəraitlərini mənimseməli, onları fərqləndirməyi bacarmalı, mikroskopda təsvir etməyi bacarmalıdır.
  - Çökəmə sūxurların əsas tərkib hissəlerini, təsnifatı, struktur, tekstur və kollektor xassələrini bilməlidir. Çökəmə sūxurların müxtəlif tiplərini bilməli, onları fərqləndirməyi bacarmalı, genezisini bilməlidir. Fasiya haqqında ümumi məlumatı olmalıdır. Fasial təhlili aparmağı bacarmalıdır. Fasial və paleocoğrafi xəritələrin mahiyyətini anlamalı və tərtibi üsullarını bilməlidir.
  - Elementlərin Yerdə və onun müxtəlif təbəqələrində paylanması və miqrasiya qanunlarını öyrənən geokimyanın məqsəd və vəzifelerini, geoloji elmlərdəki yerini və digər Yer elmlərindən fərqi bilməlidir. Atomların nüvələrinin və elektron təbəqələrinin quruluşunu, ion radiuslarını, ionlaşma potensialını, onların izotoplارının quruluşunu, radioaktivliyini, parçalanma mehsullarını, dövri cədvəllə əlaqəsini bilməlidir.
  - Yerin daxili quruluşunu, daxili və xarici nüvənin tərkibini, aqreqat vəziyyətini, mənşeyini, üst, orta və aşağı mantıyanın quruluşunu, tərkibini mantiya və nüvə sərhədində maddənin differensiasiyasını, mantiya minerallarında faza keşidlərini, mantiya fluidinin konvensiyasını, mantıyanın qeyri-bircinsliyini, maqma əmələgəlmə ilə əlaqəsini bilməlidir. Maqmatik proseslərin geokimyasını, maqma, onun tərkibini, mənşeyini, miqrasiya səbəblərini və üsullarını, maqmanın kimyəvi müxtəliflik səbəblərini və differensiasiyasını bilməlidir. Qalıq ərintilər, onların kimyəvi təkamülü, postmaqmatik proseslər maddələrin miqrasiya səbəblərini, kimyəvi elementlərin mütehərrikliyini, postmaqmatik proseslərin təsnifatını, qranit peqmatitlərinin geokimyasını, skarn, albitləşmə, qreyzenləşmə proseslərinin geokimyasını bilməlidir.
  - Ekzogen proseslərin geokimyasını, onların baş verma səbəblərini və termodynamiki şəraitlərini, hipergen proseslərin geokimyasını, hipergenezin səciyyəsini, aşınma və onun növlərini, kimyəvi aşınmaların əsas reaksiyalarını, sulfid yataqlarının aşınma xüsusiyyətlərini, aşınma mehsullarının daşınma yollarını bilməlidir.
  - Neft-mədən işlərində karbohidrogen ehtiyatlarının səmərəli istifadəsi üçün burada baş verən hidrodinamiki proseslər haqqında nəzəriyyələri, məhz bu tədqiqatlara istinad edərək işlənilmə layihələrini tərtib etmək, neft-qaz yataqlarının istismarını,

İstismarda olan yataqların bütün geoloji-mədən məlumatları dəqiq öyrənilməsini və onların işlənilmə müddətində dəyişmə xarakteri haqqında proqnoz qiymətləri əsaslandırmağı, işlənilmə prosesində tələb olunan məsələlərin etibarlığını təmin etmək üçün ehtimal nəzəriyyəni və riyazi-geoloji üsulları bilməlidir və onların əsasında kompüter texnikasından geniş istifadə etməyi, karbohidrogenlərin toplanma şəraiti, mədənin geoloji quruluşu, sūxurların kollektorluq göstəriciləri, lay flüidinin fiziki-kimyəvi səciyyəsi, tektonik qırılmaların işlənilmədə rolü, laylarda təzahür edən enerji mənbələrinin mahiyyəti və yataqların ehtiyatlarının hesablanması üsullarının tətqiqi haqqında biliklərə malik olmalıdır.

- Geokimya Yerin kimyəvi tərkibi haqqında, Yer təkində olan elementlərin tarixi yayılma qanuna uyğunluqları haqqında elmdir, bu qanunauyğunluqları öyrənərək Yer təkində baş verən mürəkkəb geoloji prosessləri anlamaq mümkündür. Geokimya geosferlərin, o cümlədən, atmosferin və onun subgeosverləri olan troposferin, stratosferin, mezosferin, trofósferin və ekzosferin, biosferin və litosferin geokimyası, geosferlərin element tərkibi, burada gedən fiziki-kimyəvi proseslər, maddələr mübadiləsinin xüsusiyyətləri, temperatur və deyilənləri düzgün başa düşmə və qavramalıdır, litogenezin mərhələlərinə uyğun olaraq, sedimentogenez, diagenez, katagenez və metomorfizm proseslərində çöküntülərin təsnifikasi və çökəmə sūxurlarda üzvi maddələrin toplanma şəraiti və çevrilme qanunauyğunluqlarını, eyni zamanda hipergenez, hidrotermal proseslər və maqmatizmde baş verən geokimyəvi dəyişiklikləri qiymətləndirməyi haqqında biliklərə malik olmalıdır.
- Struktur geologiya geoloji qrafiklərin növləri, geoloji cisimlər onların sərhədləri, lay və laylanma, lay səthinin eləcədə stratigrafik uyğunluğun formalaşması, layın ilkin və maili yatom formaları, deformasiyanın sūxurlarda baş vermesi halları, layların qırışiq yatom formalarının elementlərini, qırışqların morfoloji, genetik təsnifikasi, diapir qırışqların mənşəyi və morfologi, qırışiq və qırışılığın əməlegəlmə mexanizmlərinin, hemiformalı, biogermalar, qırılma dislokasiyaları, elementləri, növləri, biramplitudlu qırılmalar, üstəgəlmə və örtük, qırılma sistemləri, qırılmaların nisbi yaşı, çöl nişanələri, çat və çatlılıq, çatların morfoloji və genetik təsnifikasi, maqmatik və metamorfik sūxurların yatom formalarını haqqında zəruri biliklərə yiylənəlməlidirlər.
- Geodinamika Yerin forması, ölçüləri, gravimetrik parametrləri, kimyəvi və geokimyəvi tərkibi, seysmik məlumatlara görə daxili quruluşunu, Yerin fiziki sahələrinin enerji mənbələrini, nüvənin ehtimal olunan ayrılmə mexanizmini, Yerin tektonik feallığını, nüvəni yaradan proseslərlə əlaqəsini, sülb mühitin reologiyası, diffuziya və dislokasiya sürüncəyiliyi Yerin mantiyasında konvektiv hərəkətlər, astenosferin geodinamiki səciyyeləndirilməsi, mantiyada konvektiv hərəkətlərin, spedinq-rift, ubduksiya, kolliziya, obduksiya və onları müşayət edən proseslər, litosfer plitələrinin həndəsi yerdəyişməsi haqqında kifayət qədər lazımi biliklərə malik olmalıdır.
- Neft-qaz geologiyası neft və karbohidrogen qazlarının mənşəyi, ona aid üzvi və qeyri üzvi nəzəriyyələri, cümlədən derinlik-biogen mənşeyinə aid nəzəriyyə, üzvi sūxurlar haqqında, kaustobiolitlər, sapropel, humus növ üzvi maddələr, onların karbohidrogenlərə çevrilmesi, sonuncuların kimyəvi tərkibi xassələri, kondensat, qazhidratlar, neftin fiziki xassələri, kimyəvi və qrup tərkibi, sülb bitumlara, neftli-qazlı formasiyalar, regional neftli-qazlı komplekslər, tərkib hissələri, neft-anə, neft-qaz tördən, kollektor və qeyri keçirici sūxurlar, təbii rezervuarlar və tələlər, təsnifikasi, termobarik və temperatur xüsusiyyətləri, neft-qaz yataqlarının parametrləri, miqrasiya haqqında ümumi məlumatı, ilkin, törəmə və neft-qazın miqrasiyasının növləri, istiqamət və hərəkət yolları, ümumi sxemi, neft və qaz yataqlarının formalaşmasında

geoloji amillərin, yaş, süret və müddətinin rolü, neft-qaz yiğimlarının dağıılması və yenidən formalşması, neftli-qazlı ərazilərin rayonlaşdırılması, neft-qaz yiğimlarının təsnifatı, stratıqrafik-geostruktur, şaquli zonallığı, Azərbaycanın fərdi neft-qaz yiğimlarının təsnifatı haqqında lazımi məlumatları olmalıdır.

- Faydalı qazıntı yataqlarının axtarış üsulları: geoloji xəritəalma üsulu, aerofotoplanaalma, geofiziki üsullar, buzlaq daşı-buzlaq üsulu, şlix axtarış üsulu, geokimyevi səpinti oreollarının öyrənilməsinə əsaslanan axtarış üsulu, litokimyevi, hidrokimyevi və atmokimyevi axtarış üsulları, geookimyevi anomaliyaların interpretasiyası və faydalı qazıntı təzahürlerinin qiymətləndirilməsini və axtarış işlərinin komplekslliliyi üsullarını, bərk faydalı qazıntı və neft-qaz yataqları və onların öyrənilməsinə əsas tələbləri, faydalı qazıntı ehtiyatlarının və resurslarının qiymətləndirilməsini, faydalı qazıntı yataqlarının kəşfiyyatı və Yer təkinin öyrənilmə metodologiyasını, geoloji-kəşfiyyat işlərinin optimallığını təhlil etməyi bacarmalıdır.
- Yerin fiziki sahələrinin təbiətini: gravitasiya, maqnit, elkrktromaqnit, seysmik dalğa, istilik və radioaktiv sahələrin fəzada və vaxta görə paylanması qanuna uyğunluqlarını bilməlidir.
- Geofiziki sahələrin nəzəri-fiziki əsaslarını, geofiziki sahələri xarakterize edən parametrləri, onların fiziki-geoloji mahiyyətini, geofiziki anomaliyaların mənşeyini və onların geoloji obyektlərlə əlaqələndirilməsini bilməlidir.
- Geofiziki üsulların fiziki əsaslarını, geofiziki cihaz və avadanlıqların iş prinsiplərini, sűxurların petrofiziki xassələrini bilməlidir.
- Geofiziki məlumatların emal və interpretasiya üsullarını, geofiziki nəticələrin geoloji dəyərləndirilməsini, geofiziki metodların səməreli tətbiqini bacarmalıdır.

### 3. Təhsil Proqramının strukturu

3.1. "050611 – Geolojiya və geofizika mühəndisliyi" ixtisası üzrə Təhsil Proqramı minimum 240 (4 il) AKTS kreditindən ibarət olmalıdır. Kreditlər aşağıdakı şəkildə bölüşdürülrə:

Cədvəl 1

| Fənlərin sayı | Fənnin adı  | AKTS krediti |
|---------------|---|--------------|
|               | Ümumi fənlər  | 30           |
| 1             | Azərbaycan tarixi<br>Bu fənn Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalşması və inkişafını öyrənir, müasir Azərbaycan dövlətçiliyinin formalşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolü təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolü sistemli təhlil edilir. | 5            |
| 2             | Azərbaycan dilində işgüzar və akademik kommunikasiya<br>Bu fənn cərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.   | 4            |
| 3             | İngilis dilində işgüzar və akademik kommunikasiya<br>Bu fənn cərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqlar, danışığın və yazının məzmununu başa düşmək, peşə səviyyəsinin artırılmasında                                     | 15           |

|   |   |     |
|---|---|-----|
|   | mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etmək vərdişləri aşilanır.  |     |
|   | <b>Seçmə fənlər</b>   | 6   |
| 4 | Felsefə   | 3   |
|   | Sosiologiya   |     |
|   | Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları   |     |
|   | Məntiq  |     |
|   | Etika və estetika   |     |
|   | Multikulturalizmə giriş   |     |
| 5 | İnformasiyanın idarə edilməsi   | 3   |
|   | İnformasiya texnologiyaları (ixtisas üzrə)  |     |
|   | Sahibkarlığın əsasları və biznesə giriş   |     |
|   | Politologiya  |     |
|   | <b>Ixtisas fənləri</b>  | 120 |
| 6 | <b>Xətti cəbr və analitik həndəsə</b><br>Bu fənn çərçivəsində tələbələr kompleks ədədlər, matrislər və determinantlar, xətti fəza və onun bazisi, xətti cəbri tənliklər sistemi və onların həlli üsulları, xətti çevirmələr və kvadratik formalar, müstəvidə və fəzada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri, vektorlar cabrinin elementləri, düz xəttin və müstəvinin tənlikləri, ikitərtibli cabri xətlər və səthlər haqqında biliyə malik olmalıdır..  | 4   |
| 7 | <b>Riyazi analiz</b><br>Bu fənn çərçivəsində tələbələr çoxluqlar nəzəriyyəsinin elementlərini, ardıcılığın limiti anlayışını, birdəyişənli funksiyaların limiti və əsas xassələrini, birdəyişənli funksiyaların nöqtədə və çoxluqda kəsilməzliyini, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyaları, birdəyişənli funksiyaların diferensial və integrallı hesabını, ədədi və funksional sıraları, çoxölçülü Euklid fəzasını, çoxdəyişənli funksiyaların limiti, kəsilməzliyi və müntəzəm kəsilməzliyini, çoxdəyişənli funksiyaların diferensial və integrallı hesabını bilməlidir.   | 8   |
| 8 | <b>Tətbiqi riyaziyyat</b><br>Bu fənn çərçivəsində tələbələr adı diferensial tənliklərin həllərinin qurulması üsullarını, diferensial tənliklərin təbiətşünaslığın müxtəlif proseslərinin riyazi modelleşdirilməsinə tətbiqini, xüsusi törməli diferensial tənliklərin təsnifatını, riyazi fizika tənlikləri üçün Koşı və sərhəd məsələlərinin qoyuluşunu və korrektliyinin araşdırılmasını, kompleks analizin elementlərini, hadisələr və onlar üzərində əməlli, ehtimalın müxtəlif təriflərini və onun hesablanması qaydalarını, diskret və təsadüfi kəmiyyətlərin paylanması qanunlarını və onların ədədi xarakteristikalarını, riyazi statistikanın əsas elementlərini, paylanması parametrlərini seçməyə görə statistik təyinini, normal paylanması ilə əlaqəli qanunları bilməlidir. | 4   |
| 9 | <b>Fizika</b><br>Bu fənn çərçivəsində tələbələr fiziki obyekt olan kainat və onun təkamülü, təbiətdə fasılısızlıq və diskretlik, qanunauyğunluq, obyektlərin quruluşunun ardıcılığı, təbiət sistemlərini obyektiv xarakterizə edən ehtimal nəzəriyələri, təbiət elmlərində fundamental sabitlər, simmetriyanın və enerjinin saxlanması prinsipləri nəzərdən keçirilir. Fizikada nəzəri və eksperimental araşdırılmaların metodları və onlardan istifadə etmək, təbii hal və onun zamandan asılı olaraq  | 11  |

|    |  |   |
|----|--|---|
|    | dəyişilməsi, təbiətdə obyektlərin fərdi və birgə hərəkətlərinə dair bacarıqlar<br>əşlanır.   |   |
| 10 | <b>Kimya</b><br>Bu fənn çərçivəsində tələbələr əsas kimyəvi sistemlər və proseslər, maddələrin reaksiyaya girmə qabiliyyəti, qeyri-üzvi maddələrin növləri, atom molekul nəzəriyyəsinin quruluşu, maddələrin təyini və kimyəvi müəyyənlenşdirilmə metodlarına dair bacarıqlar öyrədilir. Kimyanın əsas anlayışlarını və prinsiplərini öyretmək; nəzəri və praktik biliklərin vəhdətini təmin etmək; məsələ həll etmə bacarığını artırmaq və tənqidi qərarlar qəbul etmək; kimyanın gündəlik həyatda ehamiyətini anlamaq; tələbələrə təbiət prinsiplərini anlamağa və məntiqli düşünməyə kömək etmək.   | 7 |
| 11 | <b>Mühəndisi dizayn fənninə giriş</b><br>Bu fənn çərçivəsində tələbələr geoloji qrafiklərin və layların yatım elementlərinin müstəvilərdə qurulması, kompüterin köməyi ilə 2D rəsm bacarığı əldə etmək üçün cizgilərdə ölçmə bacarığı əldə etmək; bir hissənin modelini yaratmaq, onu dizayn etmək bacarığını aşılıamaq, 2D və 3D təsvirləri çap etmək və təqdim etmək, verilmiş hissələrdən istifadə edərək yığım cizgisi imkanı əldə etmək, texniki rəsmlərin və 3D modellərin standart təsvirlərini çap etmək.  | 6 |
| 12 | <b>Ümumi geologiya</b><br>Bu fənn çərçivəsində tələbələr Yer küresinin planetar xüsusiyyətləri (yerin fəzada tutduğu mövqeyi, forması, quruluşu, fiziki və kimyəvi xassələri), geoloji mühiti təşkil edən kütlələrin mütələq və nisbi yaşlarının təyini üsulları, ekzogen və endogen geoloji proseslərin əmələ gəlməsi, Yer qabığının əsas elementlərinin yaranma qanunauyğunluqları və s. haqqında məlumat verilir, Yer qabığının mineral tərkibi, maqmatik, çökəm və metamorfik süxurlar haqqında anlayış, onların yatım formaları və genezisi aydınlaşdırılır. Tektonik hərəkətlər, dislokasiyalar nəticəsində əmələ gələn struktur formaları, vulkan püşkürmə məhsulları, zəlzələlər etraflı izah olunur. Atmosferin, yerüstü və yeraltı suların, dəniz, göl, buzlaq və bataqlıqların geoloji fəaliyyətinin bilmək bacarıqlarının əşlanmasına xüsusi diqqət yetirməlidir.  | 6 |
| 13 | <b>Mineraloziya, petroqrafiya, litologiya</b><br>Bu fənn çərçivəsində tələbələrin mineraloziya və minerallar haqqında anlayışı olmalıdır, mineralların təsnifatını, mineral kristallarının forması və zahiri görünüşünü, mineralların kimyəvi tərkibini, izomorfizm və polimorfizmi xüsusiyyətlərini, polyarizasiya mikroskoplarının iş prinsipi haqqında məlumatı, digər mikroskoplardan fərqi, ilkin və törəmə, baş, ikinci dərəcəli, aksessor minerallar haqqında təsəvvürü, tünd və açıq rəngli mineralların kimyəvi tərkibini, paragenezisini, diaqnostikasını, optiki xüsusiyyətlərini, törəmə dəyişmələrini, maqmanın əmələgəlmə şəraitini, maqmatik ərintiləri, onların xassələri və quruluşunu, maqmatik süxurların əriməsi və kristallaşmasını, maqmatik süxurların təsnifatını bilməli, ultraəsasi, əsasi, orta və turş süxurların kimyəvi və mineral tərkiblərini, əmələ gəlmə şəraitlərini mənimseməli, onları fərqləndirməyi bacarmalı, mikroskopda təsvir etməyi bacarmalı, metamorfizm haqqında ümumi anlayışı olmalı, onun növlərini ayırmayı bacarmalı, Metamorfizm və metasomatizmin fərqi və oxşarlığını ayırmayı bacarmalı, metamorfik və metasomatik süxurların tipomorf xüsusiyyətlərini təyin etməyi bacarmalıdır. Çökəm süxurların əmələgəlmə | 6 |

|    |  |   |
|----|--|---|
|    | merhələlərini, əsas tərkib hissələrini, təsnifatı, struktur, tekstur və kollektor xassələrini, çökme süxurların müxtəlif tiplərini onları fərqləndirməyi bacarmalı, genezisini bilməlidir.   |   |
| 14 | <b>Struktur geologiya və geoloji xəritəalma</b><br>Bu fənn ərivəsində tələbələr geoloji qrafiklərin növləri, qurulmasında məqsəd, geoloji cisimlər onların sərhədləri, lay və laylanma, lay səthinin eləcədə stratıqrafik uyğunsuzluğun formalşaması, layın ilkin və maili yatım formalarını, deformasiyanın süxurlarda baş vermesi hallarının, layların qırışiq yatım formalarının elementlərini, qırışıqların morfoloji, genetik təsnifatı, diapir qırışıqların mənşəyi və morfologiyası haqqında lazımi təsəvvürə, qırışiq və qırışılığın əmələgəlmə mechanizmləri, hemiformalı, biogermalar, qırılma dislokasiyaları, elementləri, növləri, biramplitudlu qırılmalar, üstəgəlmə və örtük, qırılma sistemləri, qırılmaların nisbi yaşı, çöl nişanələri, çat və çatlılıq, çalların morfoloji və genetik təsnifatı, maqmatik və metamorfik süxurların yatım formalarını, geosinknal haqqında yeni anlayış, platforma, keçid zonalarının formasiyalarını və geoloji xəritəalma işlərinin aparılma qaydalarını bilməlidirlər.   | 7 |
| 15 | <b>Neft-qaz məden geologiyası</b><br>Bu fənn ərivəsində tələbələr karbohidrogen ehtiyatlarının səmərəli istifadə edilmesi üçün burada baş verən hidrodinamiki proseslər haqqında nəzəriyyələri, burlara istinad edərək işlənilmə layihələrini, neft-qaz yataqlarının istismarı son dərəcə mürekkeb prosesdir, odur ki, ona fasiləsiz olaraq nəzarət edilməsi və vaxtaşırı tənzimlənməsi, istismarda olan yataqların bütün geoloji-məden məlumatlarının dəqiq öyrənilməsini və onların işlənilmə müddətində dəyişmə xarakteri haqqında proqnoz qiymətlərini, işlənilmə prosesində tələb olunan məsələlərin etibarlığını təmin etmək üçün ehtimal nəzəriyyəni və riyazi-geoloji üsulları bilməlidir və onların əsasında kompüter texnikasından, karbohidrogenlərin toplanma şəraiti, mədenin geoloji quruluşu,süxurların kollektorluq göstəriciləri, lay flüidlərinin fiziki-kimyəvi səciyyəsi, tektonik qırılmaların işlənilmədə rolü, laylarda təzahür edən enerji mənbələrinin mahiyyəti və yataqların ehtiyatlarının hesablanması üsullarının tətqiqi, mədenin kəsilişində mertebelerin və istismar obyektlərinin ayrılmış üsulları, işlənilmə sistemləri, horizontal quyuların qazılmasının və istismarının geoloji şəraiti, quyu fondu və quyu şəbəkəsi, işlənilmə obyektlərinin təzyiqlər qradienti,işlənilmə mərhələləri, qaz və qazkondensat yataqlarının işlənilmə xüsusiyyətləri, neft ehtiyatlarının təsnifatı və həcm üsulu ilə hesablanması və b. məsələləri haqqında biliklərə yiylənəlməlidir. | 5 |
| 16 | <b>Seysmik keşfiyyat</b><br>Bu fənn ərivəsində tələbələr seysmik keşfiyyatın fiziki-geoloji əsaslarını, vaxt sahəsi və çoxlaylı mühitlərdə dalğaların kinematikasını, dalğa sahələrinin strukturunu və modelleşməsi, çöl seysmik keşfiyyat işlərinin texnikası, seysmik stansiyalar, seysmik kanal, rəqəmli yazı prinsipi, seysmik qəbuledicilərin nəzəriyyəsi, çöl işlərinin metodikası, müşahidə sistemləri, elastiki dalğaların yaradılması və qəbulu, seysmik məlumatların emalı və interpretasiyası, rəqəmli emalın əsasları və strukturu, statik və kinematik düzelişlər, dalğaların korrelyasiyası və hodogräfların tərtibi, tezlik süzgeləməsi və dalğaların amplitudlarının modifikasiyası, seysmik dalğaların zaman-məkan süzgelənməsi, seysmik sürətlərin təyini, geoloji mühitlərin seysmik təsviri, vaxt kəsilişləri və kubları, seysmik sürüşdürümə, sınan dalğaların seysmik  | 6 |

|    |   |   |
|----|---|---|
|    | təsvirləri, seysmik məlumatların interpretasiyası, kinematik və dinamik interpretasiya, seysmik stratiqrafiya, sekven-stratiqrafiya, struktur-formasiya analiz, seysmik keşfiyyatın tətbiq sahələri haqqında biliklərə yiyələnməlidir.  |   |
| 17 | <b>Quyuların geofiziki tədqiqat üsulları</b><br>Bu fənn çərçivəsində tələbələr quyuların geofiziki üsullarla tədqiqinin məqsadını həll etdiyi geoloji-geofiziki məsələlər, quyu kəsilişinin tədqiqində istifadə olunan karotaj üsullarının nəzəri əsaslarını, ölçü aparma qaydalarını, istifadə olunan cihaz və avadanlığın iş prinsipini, keşfiyyat və istismar quyularının tədqiqi məqsədi ilə alınan karotaj diaqramlarının operativ keyfiyət və komiyyətcə interpretasiya prinsiplərini, sűxurların kollektor xassələrinin öyrənilməsi və quyunun texniki vəziyyətinə nəzarətin aparıcı metod və metodologiyaları, rəqəmsal məlumatların interpretasiya programları, karotaj qurğuları və ölçü cihazları, onların quruluşları, iş prinsipləri, istifadə qaydaları və şərait, texnoloji inkişafları, geoloji-geofiziki məsələlərin effektiv həlli məqsədi ilə optimal karotaj kompleksinin müəyyən edilməsini, karotaj işlərinin layihələndirilməsinin prinsipləri haqqında biliklərə malik olmalıdır. | 5 |
| 18 | <b>Geodinamikanın əsasları</b><br>Bu fənn çərçivəsində tələbələr Yerin forması, ölçüləri, qravimetrik parametrləri, kimyəvi və geokimyəvi tərkibi, seysmik məlumatlara görə daxili quruluşunu, Yerin fiziki sahələrinin enerji mənbələrini, nüvənin ehtimal olunan aynılma mexanizmini, Yerin tektonik fəallığını nüvəni yaradan proseslərlə əlaqəsini, səlb mühitin reologiyası, diffuziya və dislokasiya sürünçəyiyi, Yerin mantiyasında konvektiv hərəkətlər, astenosferin geodinamiki səciyyələndirilməsi, mantiyada konvektiv hərəkətlərin geoloji nəticələri, Yer qabığı və litosferi, onun plitələrə bölünməsi, sərhədləri, plitələrin izostaziyası, tektonik konsepsiya, qədim və yeni qlobal tektonika, spedinq - rift, subduksiya, kolliziya, obduksiya və onları müşayit edin proseslər, litosfer plitələrinin həndəsi yerdəyişməsi haqqında kifayət qədər təsəvvürləri olmalıdır.   | 7 |
| 19 | <b>Geodeziya</b><br>Bu fənn çərçivəsində tələbələrə fənnin məqsədi, geodeziyanın ümumi nəzəri məsələləri-yerin forması və ölçüləri, geodeziyada koordinat sistemləri, xətlərin cəhətləndirilməsi, miqyaslar, topoqrafik xəritələrin nomenklaturası və onlara işləmek vərdişləri və həmçinin xətlərin ölçüləsməsi, üfiqi və şaquli bucaqların təyini, həndəsi nivəlir əməliyyatı və s. məsələləri bilmək bacarıqlarının aşlanmasına xüsusi diqqət yetirməlidir.  | 5 |
| 20 | <b>Geofizikanın əsasları</b><br>Bu fənn çərçivəsində tələbələr Yerin fiziki sahələrinin təbiətini, onların fəzada və vaxta görə paylanma qanuna uyğunluqlarını, geofizikanın digər Yer elmləri arasında yerini və əhəmiyyətini, geofiziki sahələrin nəzəri-fiziki əsaslarını, geofiziki sahələri xarakterize edən parametrləri, onların fiziki-geoloji məhiyyətini, kəmiyyət xüsusiyyətlərini, parametrlər arasında riyazi əlaqə və asılılıqları, Yerin quruluşu və maddi tərkibinin əsaslarını, geofiziki sahələrin nəzəri (normal) və anomal qiymətlərini, onların hesablanması qaydalarını, riyazi operatoru, sahənin anomaliyalarının spesifikasiyini və sade modellərdə inikasını, geofizikanın düz məsələsinin həlli qaydalarını və prinsiplərini, geofiziki sahələrin öyrənilməsinə əsaslanan aparıcı geofiziki metodlar, onların metodikaları, tətbiq xüsusiyyətləri, sűxurların petrofiziki xassələri, rəqəmsal geofiziki məlumatların emal və interpretasiya programları, geofiziki cihaz və    | 6 |

|    |  |   |
|----|--|---|
|    | avadanlıqlar, onların kuruluşu, iş prinsipleri, davranış və istifadə qaydaları, texnoloji inkişafı, geoloji məsələnin qoyuluşu, geofiziki əsasların seçilməsi, əsas şərtləri, tətbiqin səmərəliliyi, gözlənilən geoloji nəticə, geofiziki işlərin layihələndirilməsi, tərs məsələnin həlli, geofiziki kompleksin seçilməsi prinsipləri haqqında biliklərə malik olmalıdır.   |   |
| 21 | <p><b>Elektrik və qravimaqnit kəşfiyyatı</b></p> <p>Bu fənn çərçivəsində tələbələr Yerin elektromaqnit sahələrinin təbiətini, onların yaranma şəraitini, elektrik kəşfiyyat üsullarının digər Yer elmləri arasında yerini, elektromaqnit sahələrin nəzəri-fiziki əsaslarını, onları xarakterizə edən parametrləri, onların fiziki-geoloji mahiyətini, kəmiyyət xüsusiyyətlərini, parametrlər arasında riyazi əlaqə və asılılıqları, Yerin kuruluşu və maddi tərkibinin əsaslarını, elektromaqnit sahələrin nəzəri və anomal qıymətlərini, onların hesablanması qaydalarını, elektrik kəşfiyyatının düz və tərs məsələlərinin həlli qaydalarını və prinsiplərini, elektromaqnit sahələrin öyrənilməsinə əsaslanan modifikasiyalar, onların metodikaları, tətbiq xüsusiyyətləri, süxurların elektrik xassələri, rəqəmsal geofiziki məlumatların emal və interpretasiya proqramları, elektrik kəşfiyyatında istifadə olunan cihaz və avadanlıqlar, onların kuruluşu, iş prinsipi, davranış və istifadə qaydaları, texnoloji inkişaf barədə zəruri biliklərə yiyələnməlidir.</p> <p>Qravimaqnit kəşfiyyatı Yerin qravitasıya və maqnit sahələrinin təbiətini, onların fazada və vaxta görə paylanması qanunauyğunluqlarını, qravimetrik və maqnitometrik kəşfiyyatın öyrəndiyi məsələləri, bu kəşfiyyat üsullarının predmetlərini, cazibə və ağırlıq qüvvəsi potensiallarının fiziki mənalarını, yerin maqnit sahəsinin elementlərini, Yerin qravitasıya və maqnit sahələrinin zamandan asılı olaraq dəyişmələrini, ağırlıq qüvvəsinin en dairəsindən asılılığının mahiyətini, süni peykər vasitəsilə Yer figurunun, cazibə və maqnit sahələrinin öyrənilmə problemlərini, ağırlıq qüvvəsi və maqnit anomaliyalarının mənşeyini, qravimaqnit kəşfiyyatın fiziki-geoloji əsaslarını, qravimetrik və maqnitometrik planalmaların xüsusiyyətlərini və çöl ölçü metodikalarını, qravimetrik və maqnitometrik kəşfiyyatlarda istifadə olunan cihazlar və onların iş prinsiplərini, düz və tərs məsələlərin həlli qaydalarını və prinsiplərini, cazibə və ağırlıq qüvvəsini fərqləndirməyi, Fay və Buge düzelişlərinin verilməsini və müvafiq anomaliyaların hesablanması, ağırlıq qüvvəsinin normal qiymətlərinin hesablanması, maqnit sahəsi təşkiledicilərinin hesablanması, süxurların sıxlıq və maqnit xüsusiyyətlərinin analizini, qravimaqnit kəşfiyyat işlərinin aparılma qaydasını və miqyasın seçilməsini, qravimaqnit məlumatları əsasında ərazinin geoloji-tektonik rayonlaşdırılması, qravimetrik və maqnitometrik xəritələrin qurulmasına, faydalı qazıntı yataqlarının axtarışında qravi-maqnit kəşfiyyat üsullarının tətbiqinin əsaslandırılması, geoloji məsələnin qoyuluşu və üsulların kompleksləşdirilməsini, rəqəmsal geofiziki məlumatların emal və interpretasiyasını, gravi-maqnit anomaliyaların geoloji təbiətinin aydınlaşdırılmasını bilməlidir.</p> | 7 |
| 22 | <p><b>Hidrogeologiya və mühəndis geologiyası</b></p> <p>Bu fənn çərçivəsində tələbələr hidrogeoloji və mühəndisi-geoloji tədqiqatların geofiziki üsullarla səmərəliliyinin yüksəldilmesi yönündə bakalavrların hazırlanmasında mühüm rol oynayır. Fənnin tədrisi prosesində tələbələrə kəşfiyyat geofizikasının düz və tərs məsələləri haqqında anlayış verilir, süxurların fiziki xassəsi ilə hidrogeoloji və mühəndisi-geoloji xüsusiyyətləri arasındaki əlaqə</p>   | 5 |

|    |  |   |
|----|--|---|
|    | <p>öyrədirilir. Bu baxımdan elektrik kəşfiyyatının, seysmik kəşfiyyatın, nüvə-geofiziki və elektrik karotajının əsas üsullarının fiziki əsasları və bu üsulların tətbiq sahələri tədris edilir. Geofiziki üsulların kompleksləşdirilməsi bazasında yeraltı su yataqlarının axtarışı, melorasiya məqsədi üçün isə mühəndisi-geoloji planalmaların aparılmasında geofiziki üsullardan istifadə edilməsi və s. kimi mühüm məsələlərin aydınlaşdırılmasını bilməlidir.</p>   |   |
| 23 | <p><b>Neft-qaz geologiyasının əsasları</b><br/>Bu fənn çərçivəsində tələbələr neft və karbohidrogen qazlarının mənşəyi, ona aid üzvi və qeyri üzvi nəzəriyyə, o, cümlədən dərinlik-biogen mənşəyinə, üzvi sükurlar haqqında, kaustobiolitlər, sapropel, humus növ üzvi maddələr, onların karbohidrogenlərə çevriləməsi, neftin fiziki xassələri, kimyəvi və qrup tərkibi, sulub bitumlar, neftli-qazlı formasiyalar, regional neftli-qazlı komplekslər, tərkib hissələri, neft-anə, neft-qaz törədən, kollektor və qeyri keçirici sükurlar, təbii rezervuarlar və tələlər, təsnifati, termobarik və temperatur xüsusiyyətləri, məqrasiya haqqında ümumi məlumat, ilkin, törəmə və neft-qazın məqrasiyasının növləri, istiqamət və hərəkat yolları ümumi sxemi, neft və qaz yataqlarının formalşamasında geoloji amillərin, yaşı, süret və müddətinin rolü haqqında biliklərə malik olmalıdır. Neft-qaz yiğimlarının dağılması və yenidən formalşaması, neftli-qazlı ərazilərin rayonlaşdırılması, neft-qaz yiğimlarının təsnifati haqqında məlumatları olmalıdır.</p>  | 5 |
| 24 | <p><b>Geokimya</b><br/>Bu fənn çərçivəsində tələbələr Yerin kimyəvi tərkibi haqqında, Yer maddələrində olan elementlərin tarixi yayılma qanunauyğunluqları, geokimya geosferlərin, o cümlədən, atmosferin və onun subgeosverləri olan troposferin, stratosferin, mezosferin, trofoserin və ekzosferin, biosferin və litosferin geokimyası, zaman geosferlərin element tərkibi, burada gedən fiziki-kimyəvi proseslər, maddələr mübadiləsinin xüsusiyyətləri, temperatur litogenezin mərhələlərinə uyğun olaraq, sedimentogenez, diagenez, katagenez və metomorfizm proseslərində çöküntülərin təsnifati və çökme sükurlarda üzvi maddələrin toplanma şəraiti və çevriləmə qanunauyğunluqlarını dərindən qavramalıdır. Eyni zamanda hipergenez, hidrotermal proseslər və maqmatizmde baş verən geokimyəvi dəyişiklikləri, karbohidrogen sistemlərinin fərdi karbohidrogen sistemləri öyrənilir, neftin mənşəyinin öyrənilməsi üçün vacib biomarker karbohidrogenlər (normal alkanlar, izoprenoid tipli karbohidrogenlər, steran və qopanlar) və karbohidrogenlərin izotop tərkiblərinin dəyişməsini, yiğimların tipinin müəyyinləşdirilməsini və karbohidrogenlərin keyfiyyət dəyişmələrini eks etdirən geokimyəvi göstəriciləri ayırmayı bacarmalıdır.</p> | 4 |
| 25 | <p><b>İstehsalın iqtisadiyyatı və menecment</b><br/>Bu fənn çərçivəsində tələbələr müəssisələrin daxili və xarici mühiti, istehsal müəssisələrinin əsas vəzifələri, funksiyaları, müəssisələrin sahibkarlıq hüquq və məsuliyyəti, müəssisələrin sahibkarlıq fealiyyətinin formalarını, sahibkarlıq anlayışı, məqsədi, vəzifələri və formaları, müəssisənin marketing fealiyyəti, marketingin mahiyyəti, vəzifələri, növləri, əsas principləri, istehsal programı və istehsal gücү, istehsalın ictimai təşkili formaları, müəssisənin əsas fondları, dövriyyə vəsaitləri, istehsal xərcləri, mənfəət və rentabellik, qiymət və müəssisənin qiymət siyasetini, müəssisədə elmi-texniki tərəqqinin iqtisadi səmərəliliyi və müəssisənin innovasiya və</p>   | 3 |

|    |   |    |
|----|---|----|
|    | investisiya fəaliyyətini menecmentin iqtisadi mexanizmini aydınlaşdırmağı bilməlidirlər.  |    |
| 26 | <b>Mülki müdafiə</b><br>Bu fənn cərçivəsində tələbələr istehsalat sahələrində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini, istehsalat sahələrində insanlar üçün təhlükə töredən amilləri, istehsalat sahələrində təhlükəsizlik tədbirləri və təlimlərini, fövqəladə hallar, onların baş vermə səbəblərini, fövqəladə hadisələrin xəbərdar edilməsinin növləri və vasitələrini, davranış qaydalarının əhaliyə çatdırılması üsulları və yollarını, fövqəladə hallarda əhalinin mühafizəsinin prinsipləri və üsullarını, fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərini, zədələnmə ocaqlarında qəza-xilasətmə və digər təxirəsalınmaz işləri, fövqəladə hallarda iqtisadiyyat obyektlərinin iş dayanıqlığının təmin edilməsi yolları və üsullarını, zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini bilməlidir. Tələbələrə istehsalat sahələrində bədbəxt hadisələrin aşşadırılması və aktin tərtib edilməsi, istehsalat sahələrində işçilər üçün təhlükə töredən amillərinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi, istehsalat qəzalarının və təbii felakətlərinin proqnozlaşdırılması, ehtimal olunan təhlükələr barədə əhalinin xəbərdar edilməsinin təşkili, əhalinin fövqəladə hallarla mübarizəyə və mühafizəyə hazırlanması, fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərinin ardıcılığının təşkili, zədələnmiş insanlara ilk tibbi yardım göstərilməsi bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir. | 3  |
|    | <b>Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər<sup>1</sup></b><br><i>Burada ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlərin adları qeyd edilməli, öndəki sütunduda fənlər nömrələnməli və sonrakı sütunda isə həmin fənlərin AKTS kreditləri müəyyənlenəşdirilməlidir.</i>  | 60 |
| 26 | <b>Təcrübə və buraxılış işi</b><br>Təcrübə və buraxılış işi ixtisas üzrə aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonraki əmək fəaiyyətində istifadəsini təmin etmək; ixtisasın profilindən və xüsusiyyətdən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə, elmi tədqiqatlarla və digər məsələlərlə tanış olmaq; işgüzarlıq, təşkilatçılıq kommunikativ vərdişləri aşılımaq; tələbələrin kompüter və kommunikasiya texnologiyaları sahəsindəki biliklərini təkmilləşdirmək; ixtisasa olan meyli və marağı möhkəmləndirmək və innovativ layihələri yaradıcılıqla həyata keçirmək bacarığını inkişaf etdirmək; praktiki məsələlərin formal metodlarla həll olunacaq şəkildə təsvir etmək; tədris prosesində əldə etdikləri nəzəri bilikləri praktiki məsələlərin həlliində tətbiq etmək; yerinə yetirilmiş işlərin və təhlil nəticələrinin sənədləşdirmək qaydalarını mənimsemək.   | 30 |

<sup>1</sup>Bu fənlər professor-müəllim heyətinin təcrübəsi, tədqiqat infrastrukturunu, yerli və beynəlxalq iş imkanları nəzərə alınaraq ali təhsil müəssisəsi tərəfindən təklif edilir. Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər tələbələr üçün seçmə xarakteri daşımalı, eləcə də tələbələrin xarici mübadilə programlarında iştirakına şərait yaratmalıdır.

Cədvəl 2

| Ixtisas  | Ümumi fənlər | Ixtisas fənləri (o cümlədən Mülki müdafiə) | ATM tərəfindən müəyyən edilən fənlər | Təcrübə və buraxılış işi | Cəmi |
|--|--------------|--|--------------------------------------|--------------------------|------|
| 050611 – Geolojiya<br>va geofizika<br>mühəndisliyi | 30           | 120  | 60                                   | 30                       | 240  |

#### 4. Tədris və öyrənmə

- 4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin vəb sehifəsində, programın kitabçalarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakılardan nümunə olaraq göstərmək olar:
  - mühazirə, seminarlar, praktiki tapşırıqlar;
  - laboratoriya işlərinə hazırlığı;
  - təqdimatlar və müzakirələr, debatlar, frontal sorğular;
  - müstəqil iş / araşdırma (məsələn, praktiki nümunələrlə iş);
  - layihələr;
  - problemlərə əsaslanan tədris;
  - sahə işləri;
  - hesabatlar;
  - qrup qiymətləndirməsi;
  - ekspert metodu;
  - video və audio konfrans texnologiyaları;
  - video və audio mühazirələr;
  - distant təhsil;
  - simulyasiyalar;
  - və s.
- 4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqiliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.
- 4.7. Tələbələrin tədris məsuliyyətinin daim artırılması üçün tədrisdə müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməlidir.

## 5. Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçüle biləsin. Bu, əldə olunan irəliləyişi monitoring etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilmeli və həmi üçün açıq olmalıdır (məsələn, universitetin vəb səhifəsində, proqramın broşurlarında və s.).
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilmelidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
  - yazılı tapşırıqlar;
  - biliq və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
  - şifahi təqdimatlar;
  - sorğular;
  - açıq müzakirələr;
  - praktika hesabatları, sahə işləri hesabatları;
  - praktikada, laboratoriya və trenajorlarda müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
  - layihə işlərinə dair hesabatlar;
  - portfolionun qiymətləndirilməsi;
  - frontal sorğu;
  - qrup şəklində və özünü qiymətləndirmə;
  - sessiyalararası monitoring;
  - və s.
- 5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənlaşdırılmış meyarlara əsaslanmalıdır və təhsil mündətində tələbənin əldə etdiyi biliq, bacarıq və qabiliyyət seviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan vermelidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- 5.6. Tələbələrə müəllimlərə/qiymətləndiricilərə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilmelidir. Ali təhsil müəssisəsi müvafiq qaydala uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.
- 5.7. Akademik etika təhsil prosesində önemli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayet etmək, plagiarism problemini anlamış öyrədilir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.

## 6. Proqramın və hər bir fənnin təlim nəticələri

- 6.1. Təhsil proqramının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənlaşdırılması və hər bir fənnin sillabusunun hazırlanması ali təhsil müəssisəsinin - akademik heyətin səlahiyyətindədir.

- 6.2. Təlim nəticələri hər bir ali təhsil müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənlenir. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.
- 6.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

## 7. İnfrastruktur və kadr potensialı

- 7.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
  - Ali təhsil müəssisəsinin "050611 – Geologiya və geofizika mühəndisliyi" ixtisasının təhsil proqramına müvafiq tələbə mobilliyini nəzərə almaqla hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq IKT ilə təchiz olunmuş auditoriya və laboratoriyalar, kompüter sinifləri və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır.
  - Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.
- 7.2. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərcəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və ya digər müvafiq təşkilatlardan gələn yüksək ixtisaslı mütəxəssislər də tədrisə cəlb oluna bilərlər.

## 8. Təcrübə

- 8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir.
- 8.2. Təcrübə dövlət müəssisəsində, özəl və müstərək şirkətdə, elmi-tədqiqat laboratoriyasında (eləcə də universitet, AMEA, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.
- 8.3. Təcrübədən öncə ali təhsil müəssisəsi və təcrübə təşkil olunacaq şirkət, müəssisə və ya laboratoriya ilə müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət, müəssisə və ya laboratoriyyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərrüatlar eks olunur.
- 8.4. Burada ixtisasın spesifikasiyadan asılı olaraq təcrübənin nəticəsi universitetin daxili qaydalarına uyğun olaraq yaradılmış komissiyalarda tələbələrin hazırladıqları hesabatlara görə qiymətləndirilir.

## 9. Buraxılış işi

- 9.1. Təhsil Proqramı buraxılış işi ilə tamamlanır.
- 9.2. Təhsil proqramında buraxılış işi nəzərdə tutulmadığı halda, onun kreditləri təcrübənin kreditlərinə əlavə olunur.
- 9.3. Buraxılış işinin qiymətləndirilməsi: Buraxılış işlərinin müdafiəsi "Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnamə"yə uyğun yaradılmış komissiya tərəfindən təşkil edilir. Buraxılış işi DAK üzvlərinin səsverme yolu ilə qiymətləndirilir.


## 10. Məşgulluq və ömürboyu təhsil

- 10.1. Təhsil programının məzunlarının peşə fəaliyyətinin əsas istiqamətləri: geoloji-geofiziki işlər; elmi-tədqiqat; təşkilati-inzibatçılıq.
- Istehsalat texnoloji sahəsi üzrə:**
- Geolojiya-geofizika müəssisələrində geoloji-geofiziki məlumatların emalı və interpretasiyası proqramları ilə tanış olmaq və emal prosesinde iştirak etmək;
  - müasir hesablama texnikasından və proqram təminatından istifadə etmək;
  - müasir texniki diaqnostika üsullardan istifadə etmək.
- Elmi-tədqiqat fəaliyyəti üzrə:**
- müasir hesablama texnikasından və proqram təminatından istifadə etmək;
  - müasir geoloji və geofiziki üsullardan istifadə etmək;
  - TEC xətti ilə müxtəlif ranqlı konfransların müntəzəm olaraq keçirilməsi və elmi tutumlu işlərin nəticələrinin buraxılış və kurs işlərinin yerinə yetirilməsində istifadə etmək.
- Təşkilati-inzibatçılıq faaliyyəti üzrə:**
- islahatlara meylliliyi dəstekləmək;
  - istehsalat işini təşkil etmək;
  - fəaliyyət nəticələrini təhlil etmək;
  - geolojiya və geofizika mühəndisliyi ixtisasının baza fənləri sahəsində aparılan elmi-tədqiqat işlərini təhlil etmək və nəticələri ümmükləşdirmək.
- Təşkilati-inzibatçılıq faaliyyəti üzrə:**
- müasir riyazi geoloji və geofiziki üsulların tətbiqi ilə elm, texnika və idarəetmə məsələlərini həll etmək;
  - ömürboyu təhsildə gender bərabərliyi siyasetinin daim monitorinqi keçirilməlidir;
  - ömürboyu təhsil peşə vərdişlərinin elementlərini, yenidən hazırlığını, cəmiyyətin demokratikləşməsinə və şəxsiyyətin inkişafına yönəldilmiş vətəndaş təhsilini özündə hiss etdirməlidir;
  - yaşlıların təhsilinin inkişafı koordinasiyası, maliyyələşdirilməsi təhsil sahəsinin mühüm məsələsi kimi nəzərdə tutulmalıdır;
  - təbii sərvətlərin axtarışı, keşfi və mənimşənilməsində ortaya çıxan problemlərin həlli ilə bağlı nəzəri və tətbiqi karakterli tədqiqatları aparmaq;
  - əldə edilmiş elmi nəticələrin istehsalat sahəsində tətbiqini inkişaf etdirmək;
  - fakültələrin sənaye və elmi-tədqiqat müəssisələrində baza kafedrallarını yaratmaq;
  - tələbə elmi konfranslarının müntəzəm keçirilməsi və istedadlı tələbələrin elmi-tədqiqat işlərinin nəticələrinin bakalavr hazırlığının kurs layihələri və buraxılış işlərinin yerinə yetirilməsində tətbiqi.
- 10.2. Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının məşgulluğu dair müntəzəm sorğular keçirməli, eləcədə vakant iş yerlərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməlidir.


- 10.3. Bakalavr programının məzunları müvafiq sahələr üzrə magistr proqramlarında davam etdirə bilərlər.
- 10.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

**Razılaşdırılmışdır:**

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdürü

  
Yaqub Piriyev  
"17" 07 2020-ci il

Texniki və texnoloji ixtisaslar qrupu üzrə Dövlət Təhsil Proqramlarını hazırlayan işçi qrupun sədri, prof.

  
Mustafa Babanlı  
"16" 07 2020-ci il



### Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri

Ali təhsil müəssisəsi Təhsil Proqramı və hər fənn üzrə gözlənilən təlim nəticələrini müəyyən etməlidir. Aşağıdakı cədvəllərdə ən azı 6 təlim nəticəsi sadalanmalıdır (Təhsil Proqramı və hər fənn üzrə ayrılıqla)

| Təhsil Proqramının təlim nəticələri (PTN)   |
|---|
| <b>PTN 1.</b> Ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; Ixtisası üzrə ən azı bir xarici dildə (ingilis dili daha məqsədəyəndür) kommunikasiya bacarıqlarına;   |
| <b>PTN 2.</b> Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə; Milli dövlətimizin qarşılaşduğu təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;   |
| <b>PTN 3.</b> İş yerində informasiya texnologiyalarından istifadə etmə qabiliyyətinə; Peşə fəaliyyətində təbəti elmərinin əsas qanunlarından, riyazi metodlardan və tədqiqat sınaqlarında modeləşdirmədən istifadə bacarığına   |
| <b>PTN 4.</b> Geoloji- geofiziki layihələrinin işlənməsində informasiya texnologiyalarından istifadə etmə bacarığına; informasiya texnologiyaları sahəindəki tipik problemlərin həlli üçün analitik, alqoritmik və tətbiqi metodlara; mühəndis hesablamaları üçün Microsoft Excel, SMath Studio Desktop və s. programların tətbiqine; sənaye avtomatlaşdırılması sahəsində əsas terminologiyaya; cizgilərin və detalların hazırlanmasında kompüter qrafikasından istifadə etmək və 3D modeləşdirmə bacarıqlarına; CAD / CAM sistemləri ilə işləmə bacarıqlarına; CAD / CAM sistemlərindən istifadə etməklə eldə olunan sənədlərin oxunması bacarıqlarına.   |
| <b>PTN 5.</b> Quruda və dənizdə yerleşən yataqların axtarışı, keşfi və işlənmə sistemlərində iştirak etmə bacarığına, fiziki sahələrin parametrlərinin ölçülmesi üçün cihaz və avadanlıqlardan istifadə etmə bacarığına, əməli fəaliyyətində iqtisadi analizin elementlərindən, istifadə olunan cihaz və avadanlıqların sertifikatlaşdırılması, standartlaşdırılması və keyfiyyət üzrə normativ sənədlərdən istifadə etmə bacarığına; geoloji proseslərin tədqiqi zamanı qəbul edilən həllərin əsaslandırma bacarığına; ekoloji nəticələrin nəzərə alınması ilə texnologiyaların və texniki vasitələrin seçəbilme qabiliyyətinə; texniki təhlükəsizlik qaydalarından, istehsalat sanitariyasından, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi normalarından istifadə edə bilme bacarığına; istehsalat mikroiqlim parametrlərini ölçəbilmə və qiymətləndirmə, qazlanması və çirkəlmə səviyyəsini, səs vibrasiyaları, iş yerlərinin işıqlandırma səviyyəsini təyin etmə bacarığına; geoloji prosesləri idarəetmə obyekti kimi analizətmə qabiliyyətinə; |
| <b>PTN 6.</b> Geoloji-geofiziki şəraite uyğun, texnoloji, iqtisadi və ekoloji tələbləri nəzərə almaqla, yataqların layihələndirilməsində və istismarında iştirak etmə bacarığına; icraçılın işlərinin təşkili, əməyin təşkili və normalaşdırılması sahəsində idarəetmə qərarları qəbuletmə bacarığına; sənaye resurslarının formallaşdırılması və istifadəsi sahəsində məlumatların ümumiləşdirilməsi və sistemləşdirilməsi bacarığına;   |
| Fənn üzrə təlim nəticələri (FTN)  |

- FTN 1. Azərbaycan tarixi.** Bu fənn Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formallaşması və inkişafını öyrənir, müasir Azərbaycan dövlətçiliyinin formallaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolü təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolü sistemli təhlil edilir.
- FTN 2. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya.** Bu fənn çərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşınmasına xüsusi diqqət yetirilməlidir.
- FTN 3. İngilis dilində işgüzar və akademik kommunikasiya.** Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə ingilis dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqların aşınmasına xüsusi diqqət yetirilməlidir. Bu fənnin tədrisində əsas diqqət tələbələrin ümumi ingilis dili biliklərinin artırılmasına; kommunikativ dil bacarıqlarının nitq vərdişlərinin 4 əsas növü üzrə (dinləmə, danışma, oxu və yazı) təkmilleşdirilməsinə; leksik bazasının dənizçilik sahə terminologiyası ilə zənginləşməsinə; akademik lügət və tələffüz vərdişlərinin aşınmasına; tədris və sosial-məişət fəaliyyəti üçün vacib olan şifahi və yazılı nitq vərdişlərinin yaradılmasına; ixtisas-peşə kompetensiyalarının yaradılması və inkişaf etdirilmesi üçün bəsit sahə terminologiyasının mənimseməlməsinə və adaptasiya olunmuş elmi-texniki mətnləri oxuyub şərh etmək bacarıqlarının formallaşmasına yönəldilir.
- FTN 4. Riyaziyyat.** Fənni mənimsemə nəticəsində tələbə bilməlidir: ali riyaziyyatın əsas anlayışlarını, tərifləri və vasitələrini, onların müasir cəmiyyətin inkişafında tətbiqini; nezəri əsasları, diferensial tənlikləri, ehtimal nezəriyyəsi və riyazi statistikani. Bacarmalıdır: məntiqi düşünməyi, əsas ifadələri sübut etməyi; anlayışlar arasında məntiqi əlaqə qurmağı, müstəqil qərar verməyi, ali riyaziyyatın klassik problemlərini; diferensialın həllini, ehtimal nezəriyyəsi və riyazi statistikanın tənliklərini və problemlərini müxtəlif üsullarla həll etməyi. Yiyələnməlidir: ali riyaziyyatın tipik problemlərinin həlli metodlarına; diferensial tənliklərin riyazi alətlərinə, nezəri praktiki problemləri həll etmək üçün ehtimallara və riyazi statistikaya.
- FTN 5. Fizika.** Fənni mənimsemə nəticəsində tələbə bilməlidir: ətrafındakı dünyada baş verənləri izah edən əsas fiziki qanunları; bu hadisələri təsvir etmək üçün riyazi alətləri, modeləşdirmə metodlarını, nezəri və eksperimental tədqiqatları mənimseməyi. Bacarmalıdır: fizikanın əsas qanunlarını və tənliklərini tətbiq etməyi, anlamağı və izah etməyi; xüsusi fənlərin daha dərin öyrənilməsində və peşə fəaliyyətində elde olunan biliklərdən istifadə etməyi; fizika kursunu öyrənmə prosesində elde olunan modeləşdirmə, nezəri və təcrübə tədqiqat metodlarını tətbiq etməyi; Ən sade təcrübə qurğuların elementar sxemlərini yığmaq və konfiqurasiya etmək, həm müstəqil, həm də qrupun tərkibində tədris laboratoriya işlərini apararkən müasir ölçmə alətlərindən istifadə etməyi; tədqiqatları təsvir etməyi, nəticələrin şərhini və təhlilini. Yiyələnməlidir: fizikanın əsas qanunlarını bilmək və anlamaq; öyrənilən fiziki kəmiyyətlər arasındaki təməl əlaqələri elde etmək bacarığına; fiziki problemlərin həllində fizikanın əsas qanunlarını tətbiq etmə bacarıqlarına; Fiziki laboratoriyyada təcrübə işlərinin metodları və ölçmə alətləri ilə işləməye; eldə edilmiş eksperimental məlumatların təhlili metodlarına, onların riyazi işlənməsinə və ədədi hesablamalara; Təcrübə zamanı səhvlerin analiz metoduna və nəticələrin dəqiqliyinə; elmi təfəkkür mədəniyyəti və məlumatları ümumiləşdirmək və təhlil etmək bacarığına.

**FTN 6. Neft- qaz geologiyasının əsasları.** Fənnini mənimsemə nəticəsində tələbə bilməlidir: Neftin və qazın mənşeyini, üzvi süxurlar, neft və karbohidrogen gazlarını, formasiyalar, neftli-qazlı komplekslər haqqında olan əsas anlayışları, neftin –qazın miqrasiyasını ve onların təbiətdə yayılmasını. Bacarmalıdır: təbii rezervarların termobarik xüsusiyyətlərini, lay təzyiqi və dərinlik artdıqca temperatura görə hesablamaların aparılmasını və bunlar arasında əlaqəni müasir informasiya texnologiyaları sahəsində ümumi problemləri müstəqil həll etməyi; lazım olan müxtəlif hesablamalar aparmaq üçün Microsoft Excel, SMath Studio Desktop və s. bu kimi programlardan istifadə etməyi; Yiyələnmalıdır: Neft-qaz yiğimlarının təsnifatını, neftli-qazlı zonaları, Azərbaycanın neftli –qazlı yataqlarının təsnifatının öyrənilməsi və tərtibati üçün müasir Microsoft Excel, SMath Studio Desktop və s. Programların tətbiqinə.

## Əlavə 2

**Fenlərin və Təhsil Proqramının təlim nəticələrinin matrisi**

Ali təhsil müəssisəsi aşağıdakı cədvəldən istifadə edərək ixtisasın Təhsil Proqramının təlim nəticələrinin əldə olunmasına necə dəstək verdiyini müəyyən etməlidir.

| Bloğun adı      | Fenlərin adı   | Proqramın təlim nəticələri |       |       |       |       |       |
|-----------------|--|----------------------------|-------|-------|-------|-------|-------|
|                 |  | PTN 1                      | PTN 2 | PTN 3 | PTN 4 | PTN 5 | PTN 6 |
| Ümumi fənlər    | Azərbaycan dilində işgüzar və akademik kommunikasiya | X                          |       |       |       |       |       |
|                 | Azərbaycan dövlətçiliyi və ideologiya                |                            | X     |       |       |       |       |
|                 | İngilis dilində işgüzar və akademik kommunikasiya    | X                          |       |       |       |       |       |
| İxtisas fənləri | Analitik həndəsə və xətti cəbr                       |                            | X     |       |       |       |       |
|                 | Riyazi analiz  |                            | X     |       |       |       |       |
|                 | Tətbiqi riyaziyyat                                   |                            | X     |       |       |       |       |
|                 | Fizika   |                            | X     |       |       |       |       |
|                 | Kimya  |                            | X     |       |       |       |       |
|                 | Mühəndisi dizayn fənninə giriş                       |                            |       | X     |       |       |       |
|                 | Ümumi geologiya                                      |                            |       | X     |       |       |       |
|                 | Mineraloziya, petroqrafiya, litologiya               |                            |       |       | X     |       |       |
|                 | Struktur geologiya və geoloji xəritəalma             |                            |       |       | X     |       |       |
|                 | Neft-qaz mədən geologiyası                           |                            |       |       |       | X     |       |
|                 | Seysmik keşfiyyat                                    |                            |       |       |       | X     |       |
|                 | Quyuların geofiziki tədqiqat üsulları                |                            |       |       | X     |       |       |
|                 | Geodinamikanın əsasları                              |                            |       |       |       | X     |       |
|                 | Geodeziya  |                            |       |       |       | X     |       |
|                 | Geofizikanın əsasları                                |                            |       |       |       |       | X     |
|                 | Elektrik və qravimaqnit keşfiyyatı                   |                            |       |       |       |       | X     |
|                 | Hidrogeologiya və mühəndis geologiyası               |                            |       |       |       | X     |       |
|                 | Neft-qaz geologiyasının əsasları                     |                            |       |       |       | X     |       |
|                 | Geokimya   |                            |       |       |       |       | X     |
|                 | İstehsallın iqtisadiyyatı və menecment               |                            |       |       |       | X     |       |
|                 | Mülki müdafiə  |                            |       |       |       |       | X     |